

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN

ƏDLİYYƏ AKADEMİYASI

**Bələdiyyə üzvləri və qulluqçuları üçün keçirilən hüquqi maarifləndirmə
kursunun tədris**

PROQRAMI

BAKI - 2013

Tədris saatların bölgüsü

№	Bölmənin adı
I	Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
II	Bələdiyyə hüququnun ümumi hissəsi
	1. Yerli özünüidarəetmənin iqtisadi əsasları
	2. Yerli özünüidarəetmə orqanlarında informasiya texnologiyalarından istifadənin hüquqi tənzimi
III	Aqrar hüquq
IV	İnzibati hüquq
V	Korrupsiyaya qarşı mübarizənin normativ-hüquqi tənzimi
VI	Təcrübə
	Cəmi auditor məşğələ

I Bölmə. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

Mövzular: 6 saat müəhazirə

Nö	Mövzunun adı
1	Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın və ölkəmizdə hüquqi dövlət quruculuğunun banisidir
2	Yerli özünüidarə ilə bağlı olan qanunvericilik aktlarının icmalı. Bələdiyyələrin fəaliyyətinin Konstitusion əsasları və bələdiyyələrin hüquqi statusu
3	Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Normativ hüquqi aktların anlayışı, bu aktların layihələrinin hazırlanması, qəbulu və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları

II Bölmə. Bələdiyyə hüququnun ümumi hissəsi

Mövzular: 4 saat müəhazirə

Nö	Yarımbölmə	Mövzunun adı
4	Yerli özünüidarəetmənin iqtisadi əsasları	Yerli (bələdiyyə) vergilər və ödənişlər, büdcənin formalaşdırılması və icrasına nəzarət
5	Yerli özünüidarəetmə orqanlarında informasiya texnologiyalarından istifadənin hüquqi tənziimi	Yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması məsələləri

III Bölmə. Aqrar hüquq

Mövzular: 2 saat müəhazirə

Nö	Mövzunun adı
6.	Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri. Bələdiyyə torpaqlarının idarə edilməsi

IV Bölmə. İnzibati hüquq

Mövzular: 4 saat mühazirə

№	Mövzunun adı
7.	İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
8.	Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət

V Bölmə. Korrupsiyaya qarşı mübarizənin normativ-hüquqi tənzimi

Mövzular: 4 saat mühazirə

№	Mövzunun adı
9.	Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
10.	Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və qarşıda duran vəzifələr

VI Bölmə. Təcrübə

№	Mövzunun adı
11.	Bakı şəhəri Nizami rayonu Nizami bələdiyyəsi ilə tanışlıq
12.	Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə bələdiyyəsi ilə tanışlıq

**Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə
Ədliyyə Akademiyasında
keçirilən kursun dərslər cədvəli**

№	Mühazirələrin mövzusu və ya tədbirin adı
1.	Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın və ölkəmizdə hüquqi dövlət quruculuğunun banisidir
2.	Yerli özünüidarə ilə bağlı olan qanunvericilik aktlarının icmalı. Bələdiyyələrin fəaliyyətinin Konstitusion əsasları və bələdiyyələrin hüquqi statusu
3.	Yerli (bələdiyyə) vergilər və ödənişlər, büdcənin formalaşdırılması və icrasına nəzarət
4.	Bakı şəhəri Nizami rayonu Nizami bələdiyyəsi ilə tanışlıq
5.	Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
6.	Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət
7.	“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
8.	Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə bələdiyyəsi ilə tanışlıq

9.	Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu, Normativ hüquqi aktların anlayışı, bu aktların layihələrinin hazırlanması, qəbulu və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları
10.	Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və qarşıda duran vəzifələr
11.	Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri. Bələdiyyə torpaqlarının idarə edilməsi
12.	Yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması məsələləri